

# Unikal


№19 (2249) 23 may 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

## TƏBİB rəhbərliyinin qərarı ciddi narazılıq yaradıb



Səh. 6

## Sahil Babayev dövlətin pulunu niyə banklara qoyur?

2025-ci ilin fevral ayında Sahil Babayev maliyyə naziri təyin olunduqdan sonra nazirlik tərəfindən banklara depozitlər yerləşdirilməsinə başlanılıb. Misal olaraq, bir müddət əvvəl Maliyyə Nazirliyi vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. Belədə isə cəmiyyət arasında sual yaranır: Dövlət öz pulunu niyə banklara yerləşdirir? Məsələ ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət vəsaitinin depozit kimi yerləşdirildiyi banklara qarşı təhlükə azalır:

Səh. 8

## "Azərbaycan qəti surətdə şərtlər qoyub"



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlalov "Unikal"a müsahibə verib. O, Türkiyə Prezidentinin Çaldıran döyüşü ilə bağlı söylədiklərindən, Azərbaycan-İran münasibətlərinin normallaşmasından, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nə zaman imzalana biləcəyindən...

Səh. 4

## İnhisarçıların bahalaşma oyununun şok pərdəarxası



Son vaxtlar kərə yağının qiyməti durmadan artır. Hal-hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. Bəzi iqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında, yerli istehsalın az olmasında görürlər. Lakin bu günlərdə ortaya çıxan bir məqam onların haqlı olmadığını göstərir.

Səh. 7

## Ermənistanın insanlıq əleyhinə müharibə cinayətləri dünyaya çatdırılmalıdır!



30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildikdən sonra düşmənin insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri bir-bir üzə çıxır. Ötən ay işğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Belə ki, aprel ayında aparılmış qazıntılar...

Səh. 11



# Manaf Pərvin efirdə qırğına çıxdı: "Adını çəkin görək..."



**Müğənni Manaf Ağayev və həmkarı Pərvin Lətifov arasında efirlərin birində gərgin anlar yaşanıb.**

Milli.Az xəbər verir ki, verilişə telefon zəngi ilə qatılan Manaf həmkarının ünvanına sərt sözlər deyib.

"Mən yalan söz danışmıram, dediyim sözləri arxasıdayam. Toya getmir, toy bazarında yoxdur, məcburdur, belə danışsın. Heç bir dəfə

onu toyda görməmişəm, qarşı-qarşıya gəlməmişəm. İki diplom alanlar mənim yanımda toyxanada oxuya bilmirlər. Başa düşürəm, savad lazımdır, amma toy məktəbi başqa şeydir. Bunun Qazax toyu var, Şirvan, Şəmkir toyu var... 60 yaşım var, ömrümü bu toyxanalarda keçirmişəm. Mən nə danışdığımı bilərəm. "Məktəb" deyəndə niyə o dəqiqə Milli Konservatoriyayı fikirləşirsiniz?"

Pərvin Lətifov da öz növbəsində qarşı tərəfin cavabını verib: "Diplomlulardan biri də mən. Kimin şübhəsi varsa, bu da meydan. Adını çəkin görək, oxuya bilməyən diplomlu məşhurlar kimləridir? Toy məktəb ola bilməz. Bütün gəncliyimi akademik musiqiyə həsr etmişəm. Xahiş edirəm, qarşı tərəf buna hörmət qoysun..."

## Vasif Məhərrəmli: "Artıq heç kimin haqqında danışmayacağam"

**Əməkdar artist Vasif Məhərrəmli "Rəngarəng" verilişində qonaq olarkən sənət yoldaşı Tacir Şahmaloğlunun ünvanına səsləndirdiyi sözlərə cavab verib.**

O, bildirib ki, yaşanan son olaydan sonra heç bir həmkarı haqqında danışmaq istəmir: "O, sövq etdi ki, artıq heç kimin haqqında danışmayım. Daha heç kimin haqqında danışmayacağam."

Xatırladaq ki, "Rəngarəng" verilişinin əvvəlki buraxılışlarından bi-



rində qonaq olan xanəndə Tacir Şahmaloğlu, Vasif Məhərrəmlinin onun sənətini kifayət qədər düzgün ifadə edə bilmədiyini bildirmişdi. O, efirdə bu sözləri səsləndirmişdi: "Mən elə bir sənətkaram ki, mənim

sənətimi zəif sənətçi yorumlaya bilməz, necə ki, Vasif Məhərrəmli yorumlaya bilmədi."

Sosial şəbəkələrdə və sənət camiasında rezonans doğuran bu açıqlamadan sonra Vasif Məhərrəmlinin səssizliyini pozaraq bu mövzuda münasibət bildirməsi diqqət çəkib. Hazırda iki sənətçi arasında münasibətlərin gərgin olduğu müşahidə edilir. Vasif Məhərrəmlinin verdiyi açıqlama isə onun bu cür polemikalardan uzaq durmaq istədiyini göstərir.

## Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları silindi

**Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay bəri bax", "Niyyə yox deyirsən" və "Güman yeri var" Azərbaycan mahnılarının musiqilərini popuri şəkildə qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və <https://www.youtube.com/watch?v=pJ94cvElymw> sahifəsində yerləşdirib.**

"Unikal" xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumat verilib.

Bildirilib ki, G.Stepanyan mahnı-

ların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonogram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası Youtube-nin qeyd edilən sahifə-



sindən silinib.

Xatırladaq ki, bundan əvvəl "Unikal" erməni qarmon ifaçısı Gagik Stepanyanın sözləri Fikrət Qocaya, musiqisi isə Ramiz Mirişliyə məxsus olan "Ay bəri bax" mahnısını oğurlaması barədə məlumat yaymışdı.



## Aygün Kazımova Dünya Çempionatının açılışında

**Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.**

Axşam.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə özəl qonaq Xalq artisti Aygün Kazımova çıxış edib.

Pop diva səhnəyə öz peşəkar rəqqas qrupu ilə çıxaraq izləyicilərə əsl musiqi və şou ziyafəti yaşadı. Hər mahnı üçün fərqli xoreografiya və vizual effektlər hazırlanıb.

Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi bu mötəbər turnir hər ölkənin idman kanalında canlı yayımlanıb. Gecədə Əməkdar artisti Səbinə Babayeva, türkiyəli müğənni Aleyna Tilki də səhnəyə çıxıblar. Dünya çempionatı iyunun 1-də başa çatacaq.

## "Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevdə Yahyayeva

**"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".**



Bu sözləri müğənni Sevdə Yahyayeva "Elgizlə izlə" proqramında deyib. O, yeni ailə quran cütlüklərin ayrı yaşamasını tövsiyə edib: "Qayınanam bir böyük kimi heç nəyə qarışmır. Çox sevinirəm ki, belə bir ailəm var. Çox aristokrat, mədəni, mənə çox sevir, həmçinin mən də onu. Bir həftə birlikdə yaşamışıq, bizə qonaq gəlmişdi. İndi əksər cütlüklər ayrı yaşayırlar. Ayrı yaşamaq çox gözəldir, çünki onda hörmət, izzət daha çox olur".

Qeyd edək ki, Sevdə həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla və Aida adında iki qız övladı var.

## "Evimin təmirinə 100 min pul qoymuşam" - Ülviyyə Namaz

**Müğənni Ülviyyə Namazova maraqlı etiraf edib.**

Evlərinin sayının çoxluğu ilə öyünən ifaçı onlardan birinin təmirinə qoyduğu xərci açıqlayıb.

"Evimin təmirinə 100 min manat xərcləmişəm. Heç kim təmiri məhv etməyi bacarmaz. Həmin sənətçi ilə aramızda bir mərtəbə fərq var. Alt-üst qalmırıq".

Sənətçinin sözügedən açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.







## Sahil Babayev dövlətin pulunu niyə banklara qoyur?

Natiq Cəfərli: "Dövlət vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsi kiçik və orta banklara ziyan vurur"

**2025-ci ilin fevral ayında Sahil Babayev maliyyə naziri təyin olunduqdan sonra nazirlik tərəfindən banklara depozitlər yerləşdirilməsinə başlanılıb. Məsələn, bir müddət əvvəl Maliyyə Nazirliyi vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çekili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.**

Belədən isə cəmiyyət arasında sual yaranır: Dövlət öz pulunu niyə banklara yerləşdirir?

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət vəsaitinin depozit kimi yerləşdirildiyi banklara qarşı təhlükə azalır:

"Həmin banklara qarşı hər hansı təhlükənin olmadığını indidən dəyə bilərik. Burada 5 iri bankdan söhbət gedir. Nəticədə müəyyən gəlir əldə olunur. Bu gəlir hesabına da digər xərclərin maliyyələşdirilməsi mümkündür. Burada əsas problem ondan ibarətdir ki, bank sektorunda rəqabətli mühit onsuz da o qədər də güclü deyil. Dövlət vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsi kiçik və orta banklara ziyan vurur. Onların rəqabətdən daha da kənarda qalmasına səbəb olur, rəqabətli mühit şəraitində fəaliyyət göstərməsinə maneçilik törədir", - deyərək qeyd edib.

**Murad İbrahimli**

**"Unikal" Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olmuş və cəmiyyətdə "biznesmen deputat" kimi ad çıxarmış iş adamlarının başlarına gələn ilginclikləri təqdim edir:**

- 2020-ci ildə sabiq millət vəkili Hacı Salayevin biznes ortağı olan İlqar adlı iş adamı ona 250 min manat pul atıb. Bildirilib ki, sabiq deputatın biznesi müxtəlif sahələri əhatə edir. "Əsas sahələrdən biri tikinti sektorudur. Sabiq deputatın İlqar adlı biznes ortağı isə əvvəllər gömrükdə çalışıb, hazırda özünə iri biznes şəbəkəsi qurub" - məlumatda vurğulanıb.

Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərk Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Maraqlı məqam ondan ibarətdir ki, Lerikin keçmiş deputatı daha əvvəl mətbuata açıqlamasında "Kaspi Yıldız"la bağlı danışırkən şirkətin onun adına olması barədə iddiaları təkzib etmişdi: "Mən deputat olana qədər "Kaspi Yıldız" öz adıma idi. Parlament üzvü olduğdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam dəyə biznesimi yad adama bağışlayas deyildim ki..."

rgilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

- Ötən il başqa bir sabiq deputat Baba Tağıyevə məxsus "Tağıyev" Şirkəti inzibati məsuliyyətə cəlb edilmişdi. Belə ki, şirkət barəsində İnzibati Xətlər Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatına verilib.

İnzibati Xətlər Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi,

Abşeron seçki dairəsinə təmsil edib.

O, 2007-ci ildə Milli Məclisin iclasında hökumətin hesabət zamanı deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında baş verən insidentlə gündəmə gəlmişdi. O, həmin vaxt yerindən qalxaraq yeyin addımlarla tribunaya tərəf getmiş və oradan deputatlara xitab edərək onları sakitləşdirməyə çalışmışdı. Onun bu addımı Milli Məclis rəhbərliyinin qəzəbinə səbəb olmuşdu.

- Sabiq biznesmen deputatlardan Dünyamin Xəlilovun başına gələnlər isə daha acınacaqlıdır. O, "Azərbaycan Bey-

# Sabiq biznesmen deputatlarımızın başlarına gələn ağlasığmaz işlər

Birinin şəriki ona külli miqdarda pul atıb, başqa birinin qohumları vergi işçilərini döyüb, digəri kredit alıb qaytarmayıb - Ürək bulandıran macəralar!

Lakin 250 min manat söhbətinin təfərrüatları açıqlanmayıb.

Hacı Salayevlə bağlı başqa bir diqqətçəkən olay da var: ötən ilin iyulunda külli miqdarda dələduzluqda ittiham olunan "Gerlift Group" MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi barədə xəbərlər yayılıb. Bildirilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmədə Tural Nəcəfova hökm oxunub.

Sözügedən cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədovla yanaşı sabiq deputat Hacı Salayev də tanınıb. Araşdırmalar zamanı məlum olub ki, Tural Nəcəfov özünü geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edərək zərərçəkmişlərin inam və etibarını qazana bilib. DGK-nın "Azərterminalkompleks" Birliyinə 265 min 721 manat, Hacı Salayevə isə 157 min manat zərər deyib.

- 2022-ci ilin fevralında Milli Məclisin o vaxtkı deputatı İqbal Məmmədova məxsus "Kaspi Yıldız" şirkətinin 10 milyon manata yaxın vergi borcu olduğu ortaya çıxıb. Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında öz əksini tapıb. Belə ki, şirkətin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman "Kaspi Yıldız"ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxıb.

Həmin vaxt yerli media yazıb ki, şirkətin təsisçilərindən biri Rafet Ekmekçi oğlu özünə məxsus 50% payı digər təsisçi



2024-cü ilin sentyabrındakı parlament seçkilərində Milli Məclisdən kənarda qalan İqbal Məmmədovun çox keçmədən dövlətə olan milyonlarla borcunu ödədiyi diqqət çəkmişdi. O, parlament seçkilərindən sonra 8 milyon 123 min 438 manat 13 qəpik ödəmişdi. "Sabiq millət vəkili növbəti dəfə deputat seçilmədiyinə görə toxunulmazlıq statusunu itirib, elə ona görə də cinayət məsuliyyətindən azad edilməsi üçün 9 milyon 393 min 819 manat 13 qəpik vergi borcunun böyük hissəsini ödəməli olub" - deyərək həmin vaxt KİV yazırdı.

Xatırladaq ki, bu borc qalmaqalından bir qədər öncə isə İqbal Məmmədova məxsus olan "Relax" istirahət mərkəzinə də vergi yoxlamalarına görə xoşagəlməz hadisə baş vermişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Ve-

yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaqla bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

"Tağıyev" Şirkəti əvvəllər "Avropa qapıları" adı altında fəaliyyət göstərərək. Şirkət 27 dekabr 1999-cu ildə qeydiyyatdan alınıb. Nizamnamə kapitalı 37 927,4 manatdır. "Tağıyev" Şirkətinin qanuni təmsilçisi isə məhz sabiq deputat Tağıyev Baba Əli oğludur.

Tağıyev üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə 44 sayılı Sumqayıt-

nəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilib və həbsə atılıb.

Hər şey 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. Onların arasında D.Xəlilov da olub. O və digərləri ümumilikdə 50 milyon manat mənimləmədə təqsirli biliniblər. Həmin şəxslər 2016-cı ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 13 ildən 12 il 9 aya endirib. Daha sonra sabiq deputat kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, D.Xəlilov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə birgə daha bir cinayət işində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabiq biznesmen deputatlarımızın qalmaqallı macəraları yuxarıda sadalananlarla bitmir. Növbəti saylarımızda iş adamlığından Milli Məclisin üzvlüyünə yüksələn bir sıra digər millət vəkllərinin də başlarına gələn arzu edilməz olaylardan söz açacağıq...

**Tağrul Əliyev**



**Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri bir sıra diqqətçəkən məqamları ilə yadda qaldı. Rusiyanın xarici siyasətinin yetkilisi səfər zamanı Ermənistanın Azərbaycanın yeddi rayonunu işğal etmək üçün Rusiya silahlarından istifadə etdiyini açıq şəkildə etiraf edib. Bu barədə Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışqlarının yekunlarına dair birgə mətbuat konfransında Azərbaycana silah tədarükü ilə bağlı suala cavabında bildirib.**

Onun sözlərinə görə, Ermənistan müstəqillik qazandıqdan sonra bütün illər ərzində Rusiya silahlarından istifadə edib, o cümlədən iddia etmədiyi 7 rayonu ələ keçirmək üçün. "Bizim silahlarımız Afrikada da istifadə olunur. Mozambik bayrağında hətta Kalashnikov avtomatı var", - Lavrov əlavə

etinə öz məqsədlərinin və strategiyasının reallaşması perspektivindən yanaşaraq uzunmüddətli yanaşma ortaya qoyur.

- Rusiyanın mövqeyi isə Paşinyan fiqurunun Moskva ilə Qərb arasındakı geosiyasi rəqabəti dərinləşdirən faktor olması yanaşmasına istinad edə bilər.

- Azərbaycanla Rusiya Ermənistanıdakı siyasi hərəkətləri nəzərə alaraq "Paşinyan mərkəzli problemin" aradan qaldırılması üçün müzakirələr aparıb ortaq məxrəcə gəlməyə çalışa bilərlər. Bu istiqamətdə Rusiya Azərbaycanın maraqlarını nəzərə alan trayektoriya ilə gedə bilər. Həm də ona görə ki, Ermənistanda Rusiya yönümlü siyasi qüvvələrin Paşinyana qarşı müqavimət gücü zəifdir, hərçənd ki, yenidən təşkilatlanma Moskvanın nəzərindən qaçmır".

Şərhçi onu da vurğulayıb ki, Lavrovun səfəri erməni mediasında

öz siyasətini dəyişir. Bu mənada Lavrovun İrəvan proqramı daha çox Ermənistan üçün ultimatumların yenilənmiş elanıdır. "Buna görə də, İrəvan Ermənistanın ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə Ağ Evin dəstəyindən məhrum ola biləcəyi risklərinə Rusiyaya doğru əyilən mövqe ilə reaksiya verir. Bu, ABŞ ilə Rusiya arasında postsovet məkanı üzərində cızılan nüfuz dairəsində Ermənistanın təhlükəli güzəşt predmeti olması qorxusuna əsaslanır", - deyə fikrini tamamlayıb.

Məsələylə bağlı fikirlərini baxıvaxtı.az-la bölüşən politoloq Oqtay Qasimov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması, Ermənistanın Azərbaycanın yeddi rayonunu işğal etmək üçün Rusiya silahlarından istifadə etdiyini açıq şəkildə etiraf etməsi regionda xüsusilə Rusiya-Ermənistan münasibətləri və



## İshxanyan Qarabağın Ermənistana birləşdirilməsini asas məqsəd adlandırır

**Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İshxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.**

"Unikal" xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İshxanyan "Daşnaksütyun" tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışır: "Daşnaksütyun 1990-1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. "Daşnaksütyun" tək cəbhə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. "Daşnaksütyun" bizim üçün bir qalın rolunu oynayırdı. Təsədüfi deyil ki, "Daşnaksütyun" partiyası 1990-1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam".

Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıncının sualına cavab verən D.İshxanyan deyir: "Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol - sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm".

Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İshxanyan videomaterialda "Daşnaksütyun"un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının və-təndaşlarının məhkəməsi davam etdirilir.

# Lavrovun Ermənistan səfərinin ilginclik pərdəarxası: Rusiya İrəvanı sıxır, yoxsa...

edib.

Rusiya və Ermənistan arasında son dövrlərdə müşahidə olunan gərginlik fonunda bu tip açıqlamalar Kremlin İrəvana açıq və dolaylı yollarla təzyiq strategiyasının bir parçası kimi çıxış edir. Xüsusilə Ermənistanın Qərbbə integrasiyaya yönələn addımları, KTMT-yə münasibətdə sərgilədiyi passivlik və Rusiyanın hərbi-siyasi orbitindən uzaqlaşma cəhdləri Moskvanın narahatlığını artırır. Lavrovun sözləri bu baxımdan həm keçmişin "xatırladılması", həm də gələcəyə yönəlik xəbərdarlıq kimi dəyərləndirilə bilər.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov Sergey Lavrovun İrəvana səfəri və onun məzmunu ilə əlaqədar bir neçə tezis irəli sürüb. O bildirib ki, Lavrovun səfəri ərəfəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya, İran və Türkiyə ilə əlaqələri inkişaf etdirmək xətlərini önə çəkdi. Bu, Lavrovun mayın 21-də İrəvanda verdiyi bəyanatlarla oxşardır: "Lavrovun "Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir" deməsi Koçaryanın müsahibə üçün səsləndirdiyi tezis Kreml tərəfindən hazırlandığını göstərir. Lavrov əslində baş nazir Nikol Paşinyan administrasiyasına onu çatdırır ki, Ermənistanın mövqeyi Azərbaycan, Rusiya və Türkiyə ilə əməkdaşlıq perspektivinə əsaslanmalıdır.

İkincisi, Lavrovun İrəvana səfərinə Rusiya ilə Azərbaycan arasındakı Ermənistanla əlaqədar mövzularda yaranmış fikir ayrılıqları pəncərəsindən baxmaq olar. Ehtimalla:

- Bakı ilə Moskva Nikol Paşinyanın əvəzlənməsi prosesində fərqli mövqedədirlər. Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə sadəcə olaraq müəyyən manevr imkanı deməkdir. Bu baxımdan Azərbaycan Nikol Paşinyan hakimiyyə-



"Azərbaycan sülh üçün Rusiya bazasının mövcudluğunu aradan qaldırmağı tələb edir" iddiası fonunda şərh edilsə, başqa məqamlar ortaya çıxır: "Yəni, Azərbaycan Ermənistanın hərbi-sizləşdirilməsini, o cümlədən xarici hərbi bazaların ölkədəki təmsilçiliklərinin ləğvini şərt kimi irəli sürür. Bu informasiyalar, Azərbaycanın Ermənistanın təhlükəsizliyi üçün zəmanətvərici qüvvə kimi mövqeyinin güclənməsini təsdiq edəcək proseslərə baxışdır və ya regional reaksiyanı ölçmək üçün sınaqdır. Ermənistan üzərindən İran, Qərb və Rusiya arasındakı geosiyasi rəqabətin yönünü dəyişdirmək üçün Azərbaycanın strategiyasını dərinləşdirməsi qeyd oluna bilər. Lavrov isə Ermənistanda Rusiyanın hərbi bazasının qalıcılığını təmin etməyə hesablanmış xəbərdarlıqlarını İrəvana çatdırır. Ehtimal ki, Rusiya 102-ci bazasının statusunun gələcəyi Bakı ilə Kremlin arasında da danışqlar predmetinə gətiriləcək".

Politoloq onu da nəzərə çatdırıb ki, Rusiya Ermənistanla bağlı deyil, İrəvan Kremlin strategiyası ilə əlaqədar

Moskvanın Cənubi Qafqaz siyasəti baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu etiraf uzun illər Azərbaycan tərəfindən səsləndirilən, lakin beynəlxalq ictimaiyyət və bəzi dairələr tərəfindən diqqətə alınmayan bir həqiqətin artıq Rusiya tərəfindən təsdiqlənməsi kimi qiymətləndirilə bilər. Əslində, bu bəyanat Rusiya tərəfindən uzun müddət gizli saxlanılan və ya dolayısı ilə inkar edilən bir faktın təsdiqidir. Bu baxımdan, hər nə qədər 30 il gecikmiş olsa da, Moskvanın bu addımı müəyyən mənada obyektiv həqiqətlərin qəbuluna doğru atılmış addım kimi qiymətləndirilə bilər".

Qasimovun sözlərinə görə, bununla yanaşı, Lavrovun bu çıxışının sadəcə bir etiraf olmadığı, həm də konkret siyasi məqsədə xidmət etdiyi görünür: "Bu açıqlamanın əsas ünvanının Ermənistan cəmiyyəti və onun siyasi elitası olduğu açıq şəkildə seziilir. Lavrov bu yolla erməni ictimai rəyinə mesaj verir ki, 1990-cı illərdə əldə etdikləri "qələbələr" Rusiyanın dəstəyi və iştirakı sayəsində mümkün olub. Dolayısı ilə, Ermənistanın hazırda Rusiyadan uzaqlaşmaq cəhdləri və Qərbbə integrasiya niyyətləri Moskva üçün qəbul edilməzdir və nəticələri ciddi ola bilər".

Politoloq onu da əlavə edib ki, bu yanaşma həm də Rusiyanın Cənubi Qafqaz siyasətində yeni fazaya keçdiyini göstərir. Ukrayna cəbhəsində vəziyyətin nisbətən sabitləşməsi fonunda Rusiya, artıq diqqətini yenidən Cənubi Qafqaza yönəltməyə başlayır. Xüsusilə Ermənistanın son dövrlərdə Qərbbə yaxınlaşması, KTMT-dən uzaqlaşması və Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı suallar, Moskvanın bu ölkəyə qarşı təzyiqlərini artırmasına səbəb olur. Lavrovun açıqlaması da bu təzyiqin bir aləti kimi görünə bilər.

**Seymur Əli**



## Prezident bir qrup şəxsi təltif etdi



**Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb.**

"Unikal"ın məlumatına görə, sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər:

**"Tərəqqi" medalı ilə**

Həsənov Ərəstun Həsənağa oğlu

Qənberov Mirsalam Böyükəğa oğlu

Sefiyev Amil Mirdaməd oğlu

Şiraliyev Mayıs Ağahüseyn oğlu

Tarverdiyev Qafar Hüseyn oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Aslanov İlqar Vaqif oğlu

İbadova Sevinc Qafar qızı.

## Prezidentdən Möminə xatun türbəsi ilə bağlı sərəncam

**Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.**

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

## "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə" dəyişdi

**Prezident İlham Əliyev 11 fevral 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə" də dəyişiklik edib.**

"Unikal" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sözügedən sistemə məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsi ilə yanaşı, icra sənədləri üzrə ödənilməli olan vəsaitlər, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və müvafiq icra işinin qeydiyyat nömrəsi barədə məlumatlar da real vaxt rejimində göndərilməlidir.

## Səhiyyə Nazirliyinin işçilərinin sayı artırıldı

**Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.**

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı 130 nəfərdən 138-ə qaldırılıb.

Baş redaktor:  
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filialı.  
H/h: AZ70TURA40050054644700110944  
M/H: AZ26NABZ0135010000000027944  
Kodu: 504692

Şəhadətnamə № 3150  
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"  
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində  
yığılıb, səhifələnmis və  
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

## Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

**Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi.**

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, 42 sayılı Sumqayıt birinci, 58 sayılı Xaçmaz kənd, 108 sayılı Ağstafa seçki dairələrinin tərkibində dəyişiklik edilib.

# Azərbaycanda bu məmurlar cərimələnəcək

**İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək.**

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalər Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara dəyişiklikdə əksini tapıb.

Beləliklə, "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə yalnız nağdsız qaydada həyata keçirmək daxil edilib.

"İcra haqqında" qanuna icra xidmətinin depozit hesabına dair yeni - 81-1-ci maddə əlavə edilib. Qanuna əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xid-



mətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdən köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürülməyəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmurlarına təqdim edəcək. Tələbkar bu barədə icra məmurlarına məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil

olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdən köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.

"Nağdsız hesablaşmalar haqqında" qanuna da müvafiq dəyişiklik edilib.

İnzibati Xətalər Məcəlləsinə əlavə edilən yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

## Məhkəmədə Ermənistanı ifşa edən material nümayiş olundu

**Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrossyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olundu.**

"Unikal" xəbər verir ki, videomaterialda çıxış edən Levon Ter-Petrossyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladı. O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.

Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: "Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimai-

yyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrossyanın zəmanətlərinə güvənir".

L.T.Petrossyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrossyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü tələyüklü məsələ adlandıraraq təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladı və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıq-



lar aparan qrupunun rəhbəri və qurumun deputatı idi.

A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrossyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrossyanın təqdim etdiyi sənədi imzaladı. Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü".

## Növbəti köç karvanı Xocalıya çatıb

**Mayın 22-də doğma yurduna yola salınan köç karvanı Xocalı şəhərinə və rayonunun Ballica kəndinə çatıb. Bu mərhələdə 5 nəfərdən ibarət 1 ailə Xocalı şəhərinə, 29 nəfərdən ibarət 8 ailə isə rayonun Ballica kəndinə köçürülüb və onlara mənzilərinin açarları təqdim olundu.**

"Unikal" xəbər verir ki, mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezi-



dentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ballica kəndində daimi yaşayış üçün köçürülən ailələrə

yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, enerji-ka müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.



# Həftəsonu 54 247 abituriyent imtahan verəcək



**Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.**

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayıl M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağal kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılırlar. İştirakçıların imtahan bina-

sına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 im-

tahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

## Qurban bayramının namaz vaxtı açıqlandı



**Qurban bayramının namaz vaxtı açıqlanıb.**

"Unikal" xəbər verir ki, QMİ-nin Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 sayılı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan üfquündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hicce ayının 10-na - Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir.

"Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir", - fətvada bildirilir.

## Azərbaycan-İran birgə təlimi başa çatdı

**Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən "Araz-2025" birgə təlimi uğurla yekunlaşıb.**



"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

## Şeyxin bu səlahiyyəti əlindən alındı

**Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əsasnaməsində dəyişiklik edilib.**

"Unikal" xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü iclasında məlumat verib.

O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.

## 4 gün ard-arda iş olmayacaq



**Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.**

Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün - 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətvə verib.

## Xankəndidə ilk dəfə 51 abituriyent qəbul imtahanı verəcək

**Xankəndi şəhərində 51 abituriyent qəbul imtahanı verəcək və bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.**



"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayıl M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağal kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.

## Həcc ziyarəti üçün kvota müəyyənləşdi

**Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota müəyyənləşib.**

"Unikal" xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib..

Bildirilib ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri dolub. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub.



## Sahil Babayev bəzi şöbələri ləğv etdi

**Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verir.**

"Unikal" Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlarda ki şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib. Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

## Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə danışib

**Xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında mayın 21-də telefon danışığı aparılıb.**



"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

## Azərbaycan XİN İsrailə başsağlığı verib

**"Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki İsraili diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznə başsağlığı veririk".**

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.

"Biz qorxu və parçalanma səpmək istəyən bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik", - qeyd edilib. Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.

## İrəvan qazılığının fəaliyyəti bərpa edilir

**Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan Qazısının fəaliyyətinin bərpası ilə bağlı iclası keçirilir.**

"Unikal" xəbər verir ki, iclasda Qazılar Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və deputatlar iştirak edirlər.

İclasda bildirilib ki, İrəvan qazısı fəaliyyətini QMI-nin əsas binasında davam etdirəcək.

**Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Unikal"a müsahibə verib. O, Türkiyə Prezidentinin Çaldıran döyüşü ilə bağlı söylədiklərindən, Azərbaycan-İran münasibətlərinin normallaşmasından, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nə zaman imzalana biləcəyindən və Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluğun müşahidə olunmasından danışib.**

**-Sərdar bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə çıxışı zamanı Çaldıran döyüşünün xatırlatması və bir sıra məqamlara toxunması birmənalı qarşılanmadı. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik**

raqlı olurlar. Ermənilərin təsiri altında olan qüvvələr bu məsələdə maraqlı olur. Bizim İsrailə dostluğumuz və s. məsələləri bəhanə edirlər. Hesab edirəm ki, bütün iradlara baxmayaraq, İran da dərk edir ki, Azərbaycanla yalnız dostluq şəraitində dinc, yanaşı yaşımaq İran xalqının və dövlətinin maraqlarına uyğundur. Son vaxtlar bu istiqamətdə ciddi addımlar atılır. Münasibətlərin daha da inkişaf etməsi gözlənilir.

**-Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar davam edir. Sülhün əldə olunmasına mane olan hansı amillər var və sülh müqaviləsinin imzalanmasının nə zaman olacağını düşünürsüz?**

-Ermənistanla Azərbaycan arasın-

# "Azərbaycan qəti surətdə şərtlər qoyub"

Sərdar Cəlaloğlu: "Faktiki olaraq Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinə tezliklə imzalamaqda maraqlı deyil"

-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Çaldıran döyüşü ilə bağlı bir-birinin ardınca verdiyi bəyannatlar təsadüfən meydana çıxmayıb. Düşünürəm ki, İranla Azərbaycan arasında Qarabağda aparılan hərbi təlimlərə Türkiyənin reaksiyasıdır. Həmin ərazilərin azad edilməsində Türkiyə bizim, İran isə Ermənistanın yanında durmuşdu. İndi həmin ərazidə İran-Azərbaycan hərbi təlimlərinin keçirilməsi istər-istəməz Türkiyədə qıcıq yaradıb. Çünki İranla Türkiyənin münasibətləri kifayət qədər gərgindir. Bu gərginlik bir çox məqamlarda İranın Azərbaycana təzyiqləri ilə bağlıdır. Mənə elə gəlir ki, bu cür addımlar atarkən Türkiyənin münasibətini öyrənmək vacibdir. Digər tərəfdən İran Rusiyanın strateji müttəfiqidir. İranla hərbi təlimlərin keçirilməsində bunu nəzərə almalıyıq ki, həmin təlimlər zamanı Azərbaycanın hərbi təhlükəsizliyi ilə bağlı qüsurlu işlər də görülmə bilər.

**-Son vaxtlar Azərbaycan-İran münasibətlərində normallaşma prosesi davam edir. Bununla bağlı İran Prezidentinin Azərbaycana səfərini və bir sıra görüşləri, digər rəhbər şəxslərin səfərlərini qeyd etmək olar. Həmçinin, bu günlərdə birgə təlimlər keçirilir. Bunu necə qiymətləndirirsiniz və gələcək üçün hansı yenilikləri gözləmək olar?**

-Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədə qurulmalıdır. Bunun bir çox səbəbləri var. Tarixi əlaqələrimiz, Cənubi Azərbaycan məsələsidir. İran-Azərbaycan iqtisadi əlaqələrini qeyd etmək olar. Azərbaycanın ən böyük quru sərhədləri İrəvanlıdır. Bu baxımdan, İranla Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə qurulması ilk növbədə Azərbaycan dövlətinin strateji maraqlarına uyğundur. Zaman-zaman İrəvan da bəzi qüvvələr meydana çıxır ki, bu münasibətlərin pozulmasında ma-



da sülh müqaviləsinin imzalanması yaxın vaxtlarda gözlənilir. Azərbaycan qəti surətdə şərtlər qoyub. Həmin şərtlərdən biri ATƏT-in Minsk qrupunun ləğv edilməsi, digəri Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Ermənilər konstitusiyayı 2026-2027-ci illərdə dəyişdirəcəkləri ilə bağlı mövqə ortaya qoyublar. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi uzanacaq. Digər tərəfdən Ermənistanın revanşist qüvvələr də sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Onlar hesab edirlər ki, Rusiyanın vasitəsilə yenidən Azərbaycan ərazilərini ələ keçirə və Qarabağ üzərində müəyyən iddialarla çıxış edə bilərlər. Ona görə oradakı müxalifət də sülh müqaviləsinin əleyhinədir. Ermənistanın Baş naziri Nikol Paşinyan da müxalifətdən gələn təhdidləri neytrallaşdırmaq üçün bu məsələni uzadır. Faktiki olaraq Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinə tezliklə imzalamaqda maraqlı deyil. Doğrudur, mütəmadi olaraq bəyanat verirlər, özlərini elə göstərirlər ki, sülhpərvər tərəfdirlər. Amma əvvəldən də biz

demişdik ki, ermənilər Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılı olaraq sülh müqaviləsinə münasibət göstərəcəklər.

**-Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq müşahidə olunur. Belə ki, dövlət başçısı Moskvada keçirilən Qələbə paradına qatılmadı. Təyyarə qəzası ilə bağlı Rusiya tərəfi günahkarları məsuliyyətə cəlb etməyib, bir sıra media resurslarımıza kiberhücumlar edilib, Azərbaycan parlamentinin üzvünün Rusiyaya girişinə qadağa qoyublar və s. Bu baxımdan, hazırda iki ölkə arasındakı münasibətləri necə qiymətləndirirsiniz?**

-Azərbaycan-Rusiya arasında münasibətlərin gərginliyinin başlıca səbəbi Rusiyanın qərəzli mövqeyidir.

Onların Azərbaycana imperiyanın gözü ilə baxmasıdır. Azərbaycanı özünün təsir dairəsinə salmaq cəhdidir. Həmçinin, Azərbaycan qarşısında günahlarını etiraf etməməsi və s-dir. Rusiya Azərbaycana qarşı bir çox addımlar atır. İmişlidə sovet bayrağı altında tədbirin keçirilməsi, Nizami Cəfərovun rus sözlərini Azərbaycanın lüğətinə salınması ilə bağlı fikirləri rusların Azərbaycanın daxili işlərinə qarışması və daxildən, aşağıdan özünün maraqlarını müdafiə etmə cəhdini görürük. Təbii ki, İlham Əliyev Azərbaycan dövlətinin maraqlarından çıxış edir. Amma aşağılarda özünü bilməz xeyli adam var ki, bunlar Rusiyanın verdiyi dəstəkdən asılı olaraq Azərbaycan dövlətinin əleyhinə müəyyən mövqə ortalığa qoya bilərlər. İndiki halda iki ölkə arasındakı münasibətləri nə dostluq, nə də düşmənçilik kimi dəyərləndirmirəm. Sadəcə diplomatik əlaqələr bir qədər zəifləyib. Düşünürəm ki, bu bir qədər də davam edəcək. Rusiyanın başı daha çox Ukrayna münaqişəsinə qarışıb. Ukrayna münaqişəsindən Rusiyanın necə çıxacağından asılı olaraq onlar keçmiş imperiyanın tərkibində olan dövlətlərə qarşı yeni münasibət formalaşdıracaq. Hələlik Rusiyanın özünün də periferik dövlətlərə münasibətində qeyri-müəyyənlik var. Yaranmış vəziyyəti Rusiya ilə Azərbaycan arasında qeyri-müəyyənlik kimi dəyərləndirirəm. Bunu qarşıdurma, gərginlik kimi qələmə vermək düzgün deyil. Yaxşı münasibətlər kimi də dəyərləndirmək düzgün olmaz. Qeyri-müəyyənlik var, onun aradan qaldırılmasında əsas güc Rusiyanın üzərindədir. Ona görə də münasibətlərin bu səviyyəyə düşməsində günahkar Rusiyadır.

**Anar Kəlbəyev**



**Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müsadirə olunan bəzi əmlaklarını geri qaytarmaq istəyir. Lakin o, bununla bağlı konkret hərəkətə keçmək üçün tərəddüd edir. Bu barədə "Unikal"a eks-nazirə yaxın qaynaqlardan məlumat verilib.**

"Əslində Səlim Müslümov ötən ilin fevralında özü barəsindəki hökmə razılaşmışdı. Həmin vaxt yerli KİV də yazırdı ki, nə eks-nazirin özü, nə də vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu

- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;  
- Binəqədi rayonu, 6-cı mikro-rayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma)

məmurların itirdikləri əmlakları geri qaytarmaq uğrunda son vaxtlar ciddi mübarizəyə başladıkları aydın sezilir. "Azpolitika" da məhz bu məqama diqqət çəkərək bir müddət əvvəl yazıb ki, Son zamanlar vaxtilə "MTN işi", "Rabitə işi", Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, ayrı-ayrı rayonların icra hakimiyyətləri ilə bağlı və digər hay-küylü korrupsiya işləri əsasında həbs olunan, sonra 2-3 il "yatıb-çıxan" sabiq məmurların böyük əksəriyyətinin dövlətə qarşı qaldırdıkları mal-mülk iddialarının sayı-hesabı yoxdur.

Bu adamların demək olar hamısı həmin çapıb-taladıqları mal-

## Baş nazir qərar verdi

**Bu obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşdi**

Təhlükə potensialı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda "Texniki

təhlükəsizlik haqqında" qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensialı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.

Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində təhlükə potensialı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət orqanları (qurumları) tərəfindən əməl olunmalıdır.

Obyektlərin təhlükə potensialı obyektlər kateqoriyasına aid edilməsi "Texniki təhlükəsizlik haqqında" qanuna uyğun olaraq həyata keçirilir.

Obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi və vahid dövlət reyestrinin aparılmasını Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirəcək.

Bu Qayda aşağıdakıları müəyyən edir:

- vahid dövlət reyestrinə qeydiyyat məqsədilə daxil edilən obyektlərə dair məlumatlar və onların tərkibi;

- obyektlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətlərə baxılması qaydası.

Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilən obyektlər onların istismarına başlanıldığı tarixdən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.

## Benzin və dizel üçün aksiz dərəcəsi azaldıldı

**Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.**

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar - 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib.

## Tacikistan və Azərbaycan arasında memorandum imzalandı

**Mayın 21-də Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.**

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən məlumat verilib. Sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar. Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək.

Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

# Səlim Müslümovun çətin seçimi

Sabiq nazir bəzi əmlaklarını geri qaytarmaq istəyir - Bəs niyə tərəddüd içindədir?



özü üçün humanist hökm kimi qəbul edib, həmçinin əmlaklarının müsadirə edilməsinə etirazını bildirməyib. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib" - deyən mənbəmiz vurğulayır ki, apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilirdi.

Yenə ötən ilin fevralında mətbuat yazırdı ki, 11 il Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, 5 il də əmək və əhalinin sosial müdafiəsi naziri işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxıbilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti icra Şöbəsinə həvalə edilib.

Dövlət nəfinə alınacaq əmlakların siyahısı isə aşağıdakı kimi açıqlanmışdı:

- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;

- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;

- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;  
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;

maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.

2024-cü ilin yanvarında Müslümov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilmişdi.

"Müslümov müsadirə edilən əmlaklarının ən azı bir hissəsini geri qaytarmaq üçün mübarizəyə başlamaq niyyətindədir. Lakin indiki vəziyyətdə buna cəsarət ələmir. O, dövlət nəfinə alınan əmlaklarının özüne qaytarılması ilə bağlı iddia ilə çıxış edəcəyi təqdirdə bunun xoşagəlməz hal kimi qarşılanacağından və ittiham edildiyi maddələr müqabilində aldığı yüngül cəzanın gündəmə gələcəyindən narahatdır. Bir sözlə, Səlim Müslümov məlum mövzuda tərəddüd yaşayır, yəni müsadirə edilən əmlaklarını geri qaytarmaqla bağlı mübarizəyə başlayıb-başlamamaq məsələsində seçim etməyə çətinlik çəkir" - qəzetimizə daxil olan məlumatda bildirilir.

Hərçənd, korrupsiya yolu ilə böyük sərvət sahibi olan və qanunsuz əməllərinə görə cəzalandırılaraq qeyri-hüquqi şəkildə əldə etdikləri var-dövləti itirən bəzi keçmiş

mülk davasına qalxır. Müsadirə olunan əmlaklarını geri istəyirlər. Baxmayaraq ki, məhkəmələrin müsadirə etdiyi əmlaklar onların real əmlakının, var-dövlətinin cüzi hissəsidir. Ancaq onu da dövlətə vermək istəmirlər.

"Rabitə işi" çərçivəsində həbs edilən Vidadi Zeynalov, Beytulla Hüseynov, Məhəmməd Məmmədov dövlətdən məhkəmə tərəfindən müsadirə edilmiş əmlaklarını geri tələb edirlər. Sanki bu var-dövləti halal zəhmətlə qazanmışdılar.

"MTN işi" ilə bağlı həbs edilən sabiq paqonlu cinayətkarlar - polkovniklərdən tutmuş generallar Mövlam Şixəliyevə və Akif Çovdarova qədər demək olar hamısı müsadirə edilən əmlaklarını geri istəyir. Təkcə Çovdarovun bu cür əmlakı 30 milyon dollardan çox qiymətləndirilir.

Həmçinin, Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva da atasının yerinə dövlətlə əmlak davasına çıxıb. O, "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbində payı olduğu üçün onun müsadirəsinə görə Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb və mülkiyyət davası edir.

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin ailə üzvləri ümumilikdə 6 milyon manat yaxın dəyəri olan əmlaklarının geri qaytarılması tələbilə məhkəməyə müraciət ediblər.

Sadalanın nümunələr fonunda Səlim Müslümovun da yaxın vaxtlarda korrupsiya yolu ilə yiyələndiyi və məhkəmə vasitəsilə itirdiyi əmlaklara təzədən sahib olmaq uğrunda mübarizəyə başladığına dair xəbərlər yayılsa, kimsə təəccüblənməyəcək. Sadəcə, görünən odur ki, hələlik sabiq nazir belə iddia ilə çıxış edib yüksək dairələrdə özünə qarşı qıcıq yaratmaq və köhnə günahlarının yenidən gündəmə gəlməsinə yol açmaq istəmir...

**Sənən Mirzə**



## ADY sədrinə yeni müavin təyin edildi



**Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini vəzifəsinə təyin edilib.**

“Unikal” xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. N.Quliyev 1985-ci ildə anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medali” ilə təltif olunub.

## İcra başçısı bu xanımı özünə müavin təyin etdi

**Oğuz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.**

“Unikal” xəbər verir ki, icra başçısının sərəncamı ilə Osmanova Aliyə Arif qızı Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Osmanova bu təyinatadək Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.



## Dövlət əleyhinə çağırışlarda təqsirləndirilənlərin məhkəməsi keçirildi



**Dövlət əleyhinə çağırışlarda təqsirləndirilələrə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon Şöbəsinin sədri Zaur Əsgərov və**

**Binəqədi Şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.**

“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə olunmuş sənədlər tədqiq olunub.

Məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prosesin çıxışlar mərhələsinə keçməsi ilə bağlı qərar qəbul edilib.

Mayın 29-da keçiriləcək növbəti proses prokurorun çıxışı ilə davam edəcək.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

**Seymur Əli**

**Bu günlərdə “Unikal” qəzetinin yaydığı bir xəbər cəmiyyətdə ciddi rezonans doğurdu. Xəbərdən belə aydın olurdu ki, Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranıb. Məlumatla görə, narazılığın səbəbi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən stomatoloqlardan aylıq icarə haqqının tələb edilməsidir.**

Bu barədə “Facebook”da stomatoloqların qrupunda çox sayda həkim tərəfindən paylaşım edilib. Vurğulanıb ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat pul vəsaiti tələb olunur.

\*Stomatoloji fəaliyyət yalnız müvafiq diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir.

\*Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılmalıdır.

\*Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın.

Biz bu məsələnin yalnız stomatoloqların deyil, bütün cəmiyyətin sağlamlığı ilə bağlı olduğunu düşünür və bütün aidiyyəti qurumları məsuliyyətli və ədalətli qərarlar verməyə çağırırıq.

Başqa bir stomatoloq Alik Əliyev isə sosial şəbəkədə belə yazıb: “Şəkildə də həkimləri yığdılar və tələblərini bildirdilər. Dedilər ki, hər

həcmi və mövcud şərait araşdırılıb: “Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yeni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib...”

Belə aydın olur ki, TƏBİB stomatoloqların qanunsuz şəkildə “qaz vurub qazan doldurmasından” şübhələndiyi üçün onların üzərinə 1200 və 1800 manatlıq haqq qoyub. Lakin aydın deyil ki, qurum həmin addımı hansı hüquqi əsaslandırma ilə atıb? Üstəlik, stomatoloqlarla müzakirələr aparmadan bu cür qərarın verilməsi hansı məntiqə sığır? Deyəsən, öz qərarının məntiqsizliyini TƏBİB sonradan başa düşüb, çünki qurumun açıqlamasında “hazırda məsələnin

# TƏBİB rəhbərliyinin qərarı ciddi narazılıq yaradıb

Vüqar Qurbanov yüzlərlə həkimi necə etiraza qaldırdı? – Bir absurd addımın arxasındakı gizlinlər...

İcarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil və zəruri avadanlıqlarla təmin olunmayıb. Yeni dövlət tibb müəssisələrində stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli və avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir.


Çox keçmədən xəbərin səhihliyinə şübhə qalmadı: stomatoloq Tural Mirzəyev Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığı müraciətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən stomatoloji müəssisələrin üzərinə 1200 və 1800 manatlıq “plan” qoyulub.

O yazıb ki, 1200 və 1800 manatlıq “plan” tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur: “Bu planlar əsassız və qeyri-etik tələblərlə həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib. Bu sistem, yalnız vicdanla çalışan həkimlərin deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə də mənfi təsir göstərir”.

Stomatoloq qeyd edir ki, bu qərarların fonunda heç bir tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protəzləşmə ilə məşğul olan şəxslərə qarşı heç bir cəza tədbiri görülmür: “Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Bu, sadəcə bir haqsızlıq deyil - bu, səhiyyənin gələcəyinə qarşı bir təhlükədir.

Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxırıq, aşağıdakı tələblərlə rəsmi qurumlara və cəmiyyətə müraciət edirik:

\*TƏBİB-in tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun.



ay 1200 manat TƏBİB-ə pul verilməlidir. Bu, absurddur. Mən öz cibimdən material alım, işləyim və qazancımı TƏBİB-ə verim?! Dedilər ki, ödəməsəniz, işdən çıxarılacaqsınız”.

Hazırda ölkədəki stomatoloqlar “üsyandadırlar: onlar TƏBİB-in heç bir məntiqə sığmayan addımına qarşı kəskin etirazlarını bildirirlər. Məsələn, onlardan biri - Mehman Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ünvanına ağır ittihamlar səsləndirərək bildirir ki, TƏBİB-in stomatologiyaya ögey münasibəti, “faktiki olaraq Azərbaycanı bu sahəni qanundankənar elan etməsi, “əldəqayıрма stomatoloqlar”ın cinayətkar fəaliyyətinə şərait yaratmaqla onların fəaliyyətini qanuniləşdirməsi” onu da incidir və təhqir edir...

TƏBİB-in etirazlara münasibəti isə qəribə olub. Qurumdan bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət

yalnız müzakirə və təklif mərhələsində” olduğunu bildirib. Absurddur, deyilmi? Stomatoloqlar artıq onlardan pul tələb edilməyə başlandığını bildirir, TƏBİB isə görünür ki, “qaş düzəldərkən göz çıxardığını” gec anlayıb, bu səbəbdən də hansısa “müzakirə və təklif mərhələsindən” dəm vurur!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin rəhbəri Vüqar Qurbanov və ətrafındakılardan soruşmaq pis olmazdı: müzakirə üçün illah ki, stomatoloqların etiraza qalxmasını gərək idi, onların öz narazılıqlarını kəskin şəkildə dilə gətirməsini lazım idi? Adında belə “idarəetmə” sözü olan bir qurumda bu necə idarəetmədir, hörmətli Qurbanov?

Və nəhayət: doğrudanmı, biz TƏBİB-in fəaliyyəti ilə bağlı nə vaxtsa xoş sözlər eşidəcəyik? Özü də yalnız vətəndaşlardan yox, elə həkimlərdən də...

Sonda: vətəndaş bir yeri ağrıyan kimi yaxşı həkim axtarışına çıxır, ancaq get-gedə adamda belə qənaət hasil olur ki, deyəsən, ölkədə ən çox elə TƏBİB-in özünün yaxşı bir təbibə ehtiyacı var!..

**Sənan Mirzə**



**Son vaxtlar kərə yağının qiyməti durmadan artır. Hal-hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. Bəzi iqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında, yerli istehsalın az olmasında görürlər. Lakin bu günlərdə ortaya çıxan bir məqam onların haqlı olmadığını göstərir. Aydın olur ki, kərə yağlarının qiymətinin baha olmasında, üstəlik, dayanmadan bahalaşmasında həlledici amillərdən biri bu məhsulu ölkəyə gətirən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır.**

Məsələ ondadır ki, bu yaxınlarda mediada eyni kərə yağlarının qiymətinin Azərbaycanla müqayisədə Gürcüstanda ucuz olduğu ba-

ölkədə 30-dan çox idxalçı şirkətin ölkəyə yağ gətirməsi, onların arasında rəqabət mühitinin olmasıdır. Nəinki Gürcüstan, əksər postsovet ölkələri xeyli dərəcədə idxaldan asılıdırlar, onlarda da yerli istehsal yetərli səviyyədə deyil. Lakin bu, həmin ölkələrdə müxtəlif məhsulların Azərbaycanla müqayisədə xeyli ucuz satılmasına mane olmur. Burada da belə çıxır ki, bəzi ekspertlərin dediyi kimi, yerli istehsal amili kərə yağı da daxil olmaqla ayrı-ayrı məhsulların Azərbaycanda daha yüksək qiymətə satılmasına tam əsas vermir və işin bir ucu gedib məhz rəqabət faktorunun zəifliyinə, idxalda inhisarçı amilinin ciddi rol oynamasında dayanır.

Əslində belə düşünən ekspertlər də az deyil. Onların da fikrincə, kərə yağı qiymətlərində Azərbaycan-

də orada yağın keyfiyyəti də bizdəkindən daha yüksəkdir. Məsələn, qonşu ölkə Azərbaycandan idxal edilən yağların tərkibində zərərli maddələrin olduğunu dərhal müəyyən ediblər. Bu isə daxili bazarda effektiv nəzarətin olmasından xəbər verir".

Yeri gəlmişkən, Azərbaycanda müxtəlif məhsulların qonşu ölkələrdən baha olmasına dair başqa faktlar da var. Məsələn, ötən ilin yayından aydın olmuşdu ki, "Yanumet" şəkər dərmanı ölkəmizdə 65-70 manat, Türkiyədə 14 manatdır. Oynaq ağırlarının müalicəsi üçün istifadə olunan "Prostrolane" iynəsi Azərbaycanda 260-300 manat, Türkiyədə 105, "Ozurdex" göz iynəsi Azərbaycanda 1800 manata, Türkiyədə isə 800 manata satılır. Aradaki bu qədər qiymət fərqi nor-

## 2025-ci ilin birinci rübündə Abşeronun "Sosial-iqtisadi inkişafı" haqqında statistika

**Artıq iqtisadi inkişafının sürətli mərhələsini yaşayan ölkəmiz dünya ölkələri arasında öz sözünü deyən, ölkələrin sıx iqtisadi və siyasi əməkdaşlığına mühüm əhəmiyyət verdiyi dövlətlərdən birinə çevrilmişdir. Bu iqtisadi, sosial gücü özündə saxlamaq və daha da inkişaf etdirmək üçün dövlət başçısı ölkənin bütün regionlarında iqtisadiyyatın çoxsahəli inkişafına xüsusi diqqət yetirir.**



Iqtisadiyyatımızın inkişafında Abşeron rayonu da əhəmiyyətli inkişaf potensialına malikdir. Belə ki, rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən rüb ərzində 240.3 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Səniayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən hesabat dövrü ərzində 198.1 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ümumi məhsulun 82.4 faizi qədərdir.

Rayonun sosial-iqtisadi infrastruktur sahələrindən biri olan nəqliyyat sektoru da cəmiyyətin inkişafında mühüm rol oynayır. Dövr ərzində fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasından əldə olunan gəlir 1.0 milyon manat olmuşdur.

Hesabatların təhlilindən məlum olur ki, rayonun iqtisadi inkişafında rabitə və informasiya sahəsinin də əhəmiyyətli yeri var. Belə ki, hesabat dövründə müəssisə və təşkilatlara, həmçinin əhaliyə faktiki qiymətlərlə 8.5 milyon manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 27.3 faiz çox rabitə xidməti göstərilmişdir. Əldə olunan gəlirin 65.2 faizi qeyri-dövlət sektorunun payına düşür.

İlin birinci rübündə rayonda 47.7 milyon manatlıq investisiya qoyuluşu olmuşdur ki, bu investisiyanın 41.1 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

İlin ilk üç ayı ərzində əhaliyə pərakəndə ticarət və iaşə şəbəkələrindən 347.1 milyon manata bərabər istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3.5 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətin dəyəri isə 38.4 milyon manat olmuş, bunun da 9.6 milyon manatı dövlət, 28.8 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus təşkilatlar tərəfindən əldə edilmişdir.

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı da aparıcı mövqe tutur. Belə ki, 2025-ci ilin məhsulu üçün ümumilikdə 480,5 hektar sahədə yazlıq bitkilər ekilmişdir.

Rayonun kənd təsərrüfatı müəssisələrində, əhali və kəndli fermer təsərrüfatlarında cari il aprel ayının 1-i vəziyyətinə 18338 baş iribuynuzlu mal qara, o cümlədən 11149 baş inək və camış, 74636 baş isə qoyun və keçi mövcud olmuşdur. Təqdim olunan statistik məlumatlara və müvafiq hesablamalara görə diri çəkiddə 2684 ton ət, 10318 ton süd istehsal edilmişdir.

2025-ci il aprel ayının 1-i vəziyyətinə Abşeron rayonunda iqtisadiyyatın bütün sahələrini əhatə etməklə faktiki işləyənlərin sayı 50424 nəfər olmuş, bundan 13499 nəfəri dövlət, 36925 nəfəri isə qeyri-dövlət sektorunu əhatə etmişdir. Rayon üzrə bir işçi düşən orta aylıq əməkhaqqı 800.1 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki işləyənlərin orta sayı 11.5 faiz, orta aylıq əməkhaqqı isə 12.2 faiz artmışdır.

Rayonda sosial sahənin inkişafı da yüksək səviyyədə təmin olunur, quruculuq-abadlıq işləri davam etdirilir.

**Abşeron Rayon Statistika İdarəsinin rəisi Təvəkkül Mirzəyev**

# Inhisarçıların bahalaşma oyununun şok pərdəarxası

Eyni məhsul Azərbaycanda qonşu ölkələrdən niyə xeyli baha satılır? - İlginclik təfərrüatlar



rədə xəbər yer alıb. Həmin xəbərdə deyilirdi ki, ötən il Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,7 manat) olub. Eyni dövrdə marketlərdə satılan kərə yağının qiyməti 19-22 manat arasında dəyişib.

Rəqəmlərdən də göründüyü kimi, kərə yağı marketlərdə ölkəyə gətirildiyi qiymətdən təxminən 2 dəfədən də baha satılır.

"Yeni avaz" qonşu ölkələrdə idxal kərə yağlarının qiymətini müqayisə edib. Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan "Bravo"-da Fransa istehsalı olan 200 qramlıq "President" kərə yağı 8,29 manata (4,9 dollar) satılır.

Eyni məhsul, yeni 200 qramlıq "President" kərə yağı Gürcüstanın məşhur "Naturali" supermarketində isə 3 dollara (8,5 ləri) satılır.

Yerli mətbuat yazır ki, bu qiymət fərqi səbəbi adı çəkilən qonşu

da müşahidə olunan kəskin fərqlərin əsas səbəblərindən biri təkəllüşdür, yəni monopoliyadır. Gürcüstanda bu sahədə bir neçə idxalçı fəaliyyət göstərdiyi halda, Azərbaycanda bazara monopolist şirkətlər nəzarət edir və qiymətləri dikte edir. Məsələn, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Gürcüstan, Ermənistan, İran və Türkiyədə kərə yağı qiymətlərinin Azərbaycana nisbətən daha ucuz olmasının əsas səbəbi bu ölkələrdə kənd təsərrüfatı məhsullarının idxal və ixracında monopoliyanın olmamasıdır: "Gürcüstanın Avropa ölkələri ilə müqaviləsi var, habelə Dünya Ticarət Təşkilatına üzv olduğu üçün onlara müəyyən güzəştlər əldə edib. Belə ki, yağ Gürcüstana aşağı rüsumla gətirilir. Azərbaycanda monopoliya olduğuna görə, qiymətlər qonşu ölkələrlə müqayisədə baha başa gəlir. Həm

maldırımı?

Yaxud: 2024-cü ildə dünya bazasında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat);

Qoyun əti 9.6 dollar (16.3 manat);

Quş əti 3.9 dollar (6.63 manat) olub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb. Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

İndi Azərbaycanda ətin qiymətinə baxsaq və orta dünya qiyməti ilə müqayisə edək:

Mal əti -16-17 manat (9.4, 10 dollar)

Qoyun əti - 21- 22 manat (12.3, 13 dollar)

Quş əti - 6.8-8 manat (4, 4.7 dollar).

Beləliklə, mal əti ölkəmizdə dünya qiymətlərindən 3-3.4 dollar; Qoyun əti 2.8-3.4 dollar;

Quş əti isə 0.8 dollar bahadır. Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır.


(Maraq üçün bildirək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib. Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb).

Beləliklə, Azərbaycanda müxtəlif məhsulların qiymətindəki göz-görəti bahalıqda monopolistlərin rolu danılmazdır və inhisarçılığa qarşı effektiv mübarizəni daha da gücləndirmədən bu bahalıq nəinki dayanmayacaq, hətta getdikcə güclənəcək...

**Toğrul Əliyev**



## Samuxun 2025-ci ilin 3 ayında iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri



**2024-cü ilin yanvar-mart aylarında makroiqtisadi göstəricilər rayon iqtisadiyyatının inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhəlinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı yüksəlmişdir.**

Iqtisadiyyatın əsas sahələrində 41683,3 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir. Ümumi məhsul buraxılışının çox hissəsini (50,8 faizini) kənd təsərrüfatı məhsulu təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox olmuşdur.

Kənd təsərrüfatı məhsullarının istehsalı 21170,4 min manat olmuşdur ki, bunun da 1483,2 min manatını bitkililik, 19687,2 min manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.

2025-ci ilin məhsulu üçün 11859,5 hektar payızlıq bitkilərin səpini aparılmış və əvvəlki ilə nisbətən 167,7 hektar və ya 1,4 faiz çox olmuşdur. Eyni ilə 1869,1 hektar sahədə yazlıq bitkilərin səpini aparılmış və əvvəlki ilin eyni dövrünə nisbətən 357,1 hektar və ya 23,6 faiz çox olmuşdur.

1 aprel 2025-ci il tarixinə 23646 baş iribuynuzlu mal-qara, 119256 baş qoyun və keçilər mövcud olmuşdur.

Hesabat dövründə diri çəkiddə ət istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artaraq 1551,0 ton, süd istehsalı 1,0 faiz artaraq 8814,0 ton, yumurta istehsalı 0,9 faiz artaraq 2839,0 min ədəd olmuşdur.

Sənayedə 2025-ci ilin yanvar-mart aylarında məhsul istehsalının və xidmətlərin həcmi 8513,6 min manat olmuşdur.

Tikinti təşkilatları tərəfindən hesabat dövrü ərzində görülən təmir-tikinti işlərinin həcmi 64,0 faiz artaraq 1364,5 min manat olmuşdur. Təmir-tikinti işlərinin 448,7 min manatı və ya 32,9 faizi dövlət mülkiyyətli müəssisələr, 915,8 min manatı və ya 67,1 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir.

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 870,5 min manat olmuşdur.

Əsas kapitalla qoyulan investisiyanın 127,9 min manatı istehsal təyinatlı, 742,6 min manatı isə qeyri-istehsal təyinatlıdır. Tikinti-quraşdırma işlərinin həcmi 832,9 min manat olmuşdur. Əhəlinin şəxsi vəsaiti hesabına dəyəri 742,5 min manat və ümumi sahəsi 4950,0 kvadrat metr olan 33 yaşayış evi tikilib istifadəyə verilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sahəsində mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,7 faiz artaraq, 808,2 min manata çatmışdır.

Rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 33,5 min manat olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və sabit şəbəkə telefonlarının sayı isə 2145 ədəd olmuşdur.

Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə yanvar-mart aylarında məhsul buraxılışının həcmi 9793,1 min manat olmuşdur.

Pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 30603,4 min manat olmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin 17989,3 min manatı və ya 58,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12614,1 min manatı və ya 41,2 faizi isə qeyri-ərzaq mallarının payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11408,7 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,3 faiz çox olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 987,1 min manatını və ya 8,7 faizini məişət xidmətləri təşkil etmişdir.

İaşə xidmətlərinin dəyəri 1525,8 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 284,5 min manat və ya müqayisəli qiymətlərlə 16,4 faiz çox olmuşdur.

2025-ci ilin fevral ayının sonuna siyahı tərkibində olan işçilərin sayı 5569 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 697,6 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,0 faiz çox olmuşdur.

**Samux Rayon Statistika İdarəsi**

**"Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.**

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq

prosesi həyata keçirilir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı məhsulun uzun müddətə və itkisiz saxlanması imkanı verir".

Aslan Əliyev bildirib ki, dəyirman kompleksinin gündəlik istehsal gücü 150-170 tondur. Ən müasir texnoloji avadanlıqların quraşdırıldığı dəyirmanda istehsal prosesi tam avtomatlaşdırılıb.

Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılaraq satış müəssisələrinə göndərilir. Buğdanın üyüdülməsi zamanı alınan kəpəkdən isə heyvandarlıq müəssisələrində yem ki-

nin həmin arzusuna çatmadığı qeyd olunur.

Sonda: 2018-ci ildə Azərbaycanın sabiq binzəsmen deputatlarından və un monopoliştlərindən biri olan Əsabil Qasımovla qarşı iş adamı Aslan Əliyev ilginc iddialarla çıxış etmişdi. O bildirmişdi ki, Qasımovdan aldığı 850 min manat borca görə 2016-cı ilin sentyabr ayından may ayına qədər 413870 dollar, yəni 7033579 manat ödəyib. İş adamı iddia etmişdi ki, borca görə Şəmkir rayonu Mahmudlu kəndində yerləşən və ona məxsus olan 1,6251, 1,9616 və 1,4107 ha

## İcra başçısına xoş vədlər verən direktora 2 milyon manatlıq yeyinti şoku

Şəmkirdə həbs edilən MMC rəhbəri ayyarım öncə rayon rəhbərinə nələr deyibmiş?



onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, "Şəmkir Un-Yem" 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.

"Unikal"ın araşdırması zamanı məlum olub ki, ayyarım öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev adı çəkilən MMC-də yaramamış şərait və fəaliyyət istiqamətləri ilə yerində tanış olub.

MMC-nin hazırda həbsdə olan direktoru Aslan Əliyev həmin vaxt icra başçısına bildirib ki, müəssisənin tərkibinə buğda elavatoru və dəyirman kompleksi daxildir. Sitat: "Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması

mi istifadə edilir.

Müəssisənin gələcək planları barədə məlumat verən Aslan Əliyev bildirmişdi ki, gələcəkdə dəyirman kompleksinin fəaliyyətinin daha da genişləndirilməsi, istehsal gücünün artırılması planlaşdırılır. Bunun nəticəsində müəssisədə yeni iş yerləri açılacaq, işçilərin maddi güzəranı daha da yaxşılaşacaqdır.

Lakin göründüyü kimi direktorun optimist planlarına baxmayaraq o, 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunaraq həbs edilib.

Bəzi iddialara görə, Şəmkirin hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov vəzifədə ikən adı çəkilən zavodu da rayondakı bir neçə müəssisə kimi öz nəzarətinə keçirməyə çalışıb. Lakin hansısa səbəblərdən keçmiş başçı-

torpaq sahələrini və orada tikilmiş 4 ədəd istixanaları rəsmən qarşı tərəfin mülkiyyətinə verib: "2 il müddətinə borcu qaytar-malı idim və həmin torpaq sahələri, istixanalar yenidən mənim mülkiyyətimə verilməli idi. 2016-cı ilin sentyabr ayından 850000 manat borcdan 2017-ci ilin may ayına qədər 413870 dollar, yəni 7033579 manat ödəmişəm, həmin pulun 85 min manatını bank vasitəsilə "Arzu 2014" şirkətinin adı ilə "Karat" Holdingin adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımovla, qalan formasını isə taxıl formasında ödəmişəm. Lakin onlar fırıldaqçılıq edərək mənim əmlaklarımı və pulumu mənimsəyiblər..."

Qeyd edək ki, vaxtilə Əsabil Qasımovla qovğaya çıxan iş adamı Aslan Əliyevlə indi 2 milyon manatlıq yeyintiye görə həbs edilən Aslan Əliyevin eyni şəxslər olub-olmadığını dəqiqləşdirmək mümkün olmadı.

**Toğrul Əliyev**



**5.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması**



**Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi**

terrorudur. Onlar milyondan çox minanı Azərbaycan ərazisində basdırmaqla böyük cinayət törədiblər. Bu faktlar dünyaya çatdırılıb. Beynəlxalq məhkəmələrə də təqdimatlar göndərilib. Zərər çəkmiş hər bir vətəndaşın hüququnun müdafiəsi üçün prosedurlar davam etdirilir”, deyə deputat bildirib.

A. Nağıyev düşmənin törətdiyi bu cinayətlərin dünyaya çatdırılmasında sosial şəbəkələrdən də geniş istifadə edildiyini bildirib. O, bu cinayətləri



**Kartlardan hər ay təxminən 2 milyon manat oğurlanır: Günahkar kimdir?**

*“Ötən gün Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən DİN-nin informasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb”.*

“Unikal” xəbər verir ki, bunu Azərbaycan Internet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, bir çoxları ümumiyyətlə kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay təxminən 2 milyon manat kartlardan talanır: “Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməliydi. Hələlik isə bunlar müşahidə olunmur. Kütləvi talamalar tam adıləşib. Artıq hər gün gözləyirik ki, kartlardan nə qədər pul oğurlandıqı açıqlanacaq. Nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq”.

O.Gündüz bu vəziyyətin düzəlməsi istiqamətində faydalı ola biləcək təkliflərini açıqlayıb. O qeyd edib ki, ən çox oğurluq olan banklar haqqında məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artırır bilər:

“Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq. DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilər. Mərkəzi Bank qaydalarına əl gəzdirməli, identifikasiya işləri sərtləşdirilməli, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır. “Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbul olunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır. Banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.

Maraqlıdır ki, mövcud hüquqi normalara görə kritik durumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyən bir müddəə yoxdur. Mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır. “Fərdi məlumatların qorunması haqqında” qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir”.

# Ermənistanın insanlıq əleyhinə müharibə cinayətləri dünyaya çatdırılmalıdır!

**Arzu Nağıyev: “Ermənistanın ərazilərimizdə basdırdığı minalar insanlıq əleyhinə cinayətlərdən biridir”**

**30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildikdən sonra düşmənin insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri bir-bir üzə çıxır. Ötən ay işğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Belə ki, aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.**

Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb. Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Həmin məzarlıqlarda qeyri-ənənəvi dəfn üsulları müşahidə olunub. Bu faktlar göstərir ki, mülki şəxslər burada bilərəkdən qətlə yetirilib və kütləvi şəkildə basdırılıblar. Hətta düşmənin əsir və girov götürdüyü azərbaycanlıların diri-diri basdırıldığına dair də şahid ifadələri var. Beynəlxalq humanitar hüquq normalarına, Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki insanların girov götürülməsi, ümumiyyətlə, qadağandır. Bu fakt isə göstərir ki, insanlar nəinki girov götürülüb, hətta beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncələrə qətlə yetirilib və burada kütləvi şəkildə basdırılıblar. Aşkarlanan kütləvi məzarlıqlar isə Ermənistanın törətdiyi cinayət izlərinin növbəti faktıdır.

Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov mətbuata açıqlamasında bildirib ki, meyit qalıqları üzərində zorakılıq faktları aşkar görünür. Ayaq, əl, kəllə sümüklərində küt alətlərlə vurulmuş zədə izləri, sümüklərin sınması faktları var.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq getirilib. Bu ilin 1 may tarixinə olan məlumata görə, Dövlət Komissiyasında Xocalı soyqırı-



mı zamanı 210 nəfərin itkin düşdüyü qeydiyyata alınıb. Onların arasında 38 uşaq, 42 nəfər hərbi, digərləri isə mülki şəxslərdir.

Ermənistanın insanlıq əleyhinə törətdiyi müharibə cinayətlərinə hələ də beynəlxalq aləmdə hüquqi qiymət verilməyib.

Millət vəkili Arzu Nağıyev “Unikal” qəzetinə müsahibəsində bildirib ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,

habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacib məsələdir. Millət vəkili deyir ki, hələ 2020-ci ildə bezi dövlətlər müharibə davam edə-edə Azərbaycanın haqq səsinə insan azadlıqlarının pozulması kimi qələmə verməyə çalışıb.

“Amma buna prezidentimiz tərəfindən imkan verilmədi. Dövlət başçısı özü xarici KİV-lərin qarşısına çıxaraq Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda döyüşdüyünü, bu haqq savaşında xalqın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdiyini qətiyyətlə bəyan etdi. Biz torpaqlarımızı azad etsək də, haqq səsimizi, ermənilərin törətdiyi cinayətləri dünyaya çatdırmaq üçün diplomatik kanallardan, diaspor və medianın köməyindən istifadə etməliyik. Qoşulmama Hərəkatının üzvləri, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri səviyyəsində bu faktlar məlumdur. ATƏT, Avropa Şurası kimi qurumlara müharibə dövründə və əvvəl törədilən cinayətlərlə bağlı sənədlər təqdim olunub. Ermənistanın törətdiyi müharibə cinayətlərindən biri də mina

sübut edən faktların müxtəlif dillərdə sosial şəbəkələrdə yayıldığını söyləyib. A. Nağıyev onu da bildirib ki, bu məsələdə dünyanın beyin mərkəzlərinin ekspertlərinin fikirlərindən də istifadə etmək vacibdir. Müsahibimiz buna misal kimi, Heydər Əliyev Fondunun fəaliyyətinin tədqirəlayıq olduğunu söyləyib. Deputat onu da əlavə edib ki, Ermənistanın törətdiyi cinayətlərin vizual yayımlanması üçün interaktiv xəritələrin tərtibi, qısa metrajlı filmlərin çəkilməsi də vacibdir.

Məlumat üçün bildirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqların azad edilməsindən sonra ərazilərimizdə basdırılmış minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır.

Aprelin 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Eyni gündə mina partlayışı nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol aşağı baldır oynaqı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib. Aprelin 6-da isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində üç nəfər - ata və iki övladı xəsarət alıb. Aprelin 2-də də Ağdamda daha bir mülki şəxs mina qurbanı olub.

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Bildirilib ki, 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər həlak olub və ya yaralanıb. Ombudsman Aparatı da hadisəyə reaksiya verərək, Ermənistanın basdırdığı minaların ciddi təhlükə mənbəyi olduğunu bildirib və statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayının 3400 nəfərdən çox - bunların da 359-nun uşaq, 38-nin qadın olduğunu vurğulayıb. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir və təqdim edilən xəritələrin dəqiqlik payı təqribən 25 faizdir.

**Gülayə Mecid**

**Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.**





## Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır

**Ötən gündən 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.**

"Unikal" xəbər verir ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər "Digital Login" əldə etdikdən sonra [www.miq.edu.az](http://www.miq.edu.az) saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

## Ucar da investisiya statistikası

**2025-ci ilin yanvar-mart ayları ərzində əsas kapitala 1371,9 min manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,2 dəfə çox vəsait yönəldilmişdir.**



Əsas kapitala yönəldilmiş investisiyanın 778,1 min manatı və ya 56,7 faizi dövlət, 593,8 min manatı və ya 43,3 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür. 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyanın 1342,1 min manatın və ya 97,8 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir.

**Ucar Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov**

## Əhaliyə göstərilən ödənişli xidmətlər

**2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri müqayisəli qiymətlərlə 2024-cü ilin eyni dövrünə nisbətən 1,5 faiz artaraq 12148,4 min manat təşkil etmiş, o cümlədən hüquqi şəxslər tərəfindən əhaliyə 2780,8 min manat, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 9367,6 min manat xidmətlər göstərilmiş və xidmətlərin ümumi həcmində onların xüsusi çəkisi müvafiq olaraq 22,9 və 77,1 faizi təşkil etmişdir.**

**Ucar Rayon Statistika İdarəsinin rəis müavini Emin Qəhrəmanov**

# Azərbaycan dili imtahanının ikinci cəhdi üçün qeydiyyat başladı

**Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.**

Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili



imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat

verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yekundan imtahan təşkil olunacaq.

# Bu şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək

**"Yaşayış minimumu haqqında" Qanununda dəyişiklik edilir.**

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov özünün sosial şəbəkə hesabında bildirib.

V.Bayramov qeyd edib ki, yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

Deputatın sözlərinə görə, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişik-

liklər bu boşluğu aradan qaldıracaq.

Eyni zamanda vurğulayıb ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibinin bu il müəyyənləşərək təsdiq olunacağı gözlənilir ki, bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

"Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəs-



təyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir",- deyə millət vəkili nəzərə çatdırıb.

**Anar Kəlbiyev**

# Xızı rayonunun 2025-ci ilin yanvar-mart aylarında sosial-iqtisadi göstəriciləri

**Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın bütün bölgələrində olduğu kimi Xızı rayonunda da uğurla icra edilir. İllər bir-birini əvəz etdikcə sosial rifahın nəbzini də yüksələn temp üzrə artır. Görülən işlərin, həyata keçirilən tədbirlərin iqtisadi göstəricilərin statistikasını hazırlamaq və cəmiyyətə təqdim etmək mühüm əhəmiyyətə malikdir. Belə ki, 2025-ci ilin yanvar-mart ayları ərzində Xızı rayonunun sosial-iqtisadi göstəricilərinə nəzər salaq.**

2025-ci ilin yanvar-mart aylarında rayonda 53238,2 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 45787,8 min manat, sənaye sahəsində 3733,2 min manat, tikinti sahəsində 874,2 min manat, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 2449,1 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 200,3 min manat, informasiya və rabitə sahəsində 193,6 min manat təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 27,2 faiz az, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 2,4 faiz az, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,4 faiz, tikinti sahəsində 3,0 dəfə, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,7 faiz, informasiya və rabitə sahəsində 41,2 faiz,



çox olmuşdur. 01.01.2025-ci il vəziyyətinə əhalinin ümumi sayı 16776 nəfər olmuşdur. Əhalinin ümumi sayının 52,4 faizini şəhər və qəsəbə, 47,6 faizini kənd əhalisi, 49,6 faizini kişilər, 50,4 faizini isə qadınlar təşkil edir. Təbii artım 8, doğulanların sayı 27 nəfər, ölənlərin sayı isə 19 nəfər olmuşdur. 19 nikah və 77 boşanma halı qeydə alınmışdır.

Xızı rayonunda 5 mehmanxana hotel və mehmanxana tipli obyektlər qeydiyyatdan keçmiş və onların üçü fəaliyyət göstərmişdir. Bu mehmanxanalarda nömrələrin sayı 70 vahid, birdəfəlik tutumu 116 nömrədən ibarətdir. 2025-ci ilin yanvar-mart aylarında həmin mehmanxanalarda 383 şəxs yerləşdirilmişdir ki, onların da hamısı ölkə vətəndaşları olmuşdur. Keçən il ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayı 250 nəfər çox olmuşdur. Gecələmələrin sayı 2025-ci ilin yanvar-mart aylarında 383 adam-gecə olmuşdur. 2025-ci ilin üç ayında mehmanxana hotel və mehmanxana tipli obyektlər məhsul (xidmət) satışından 79,2 min manat gəlir əldə etmişdir. Gəlirin

33,0 min manatı yerləşdirilmə, 46,2 min manatı işə xidmətlərdən əldə edilmişdir. Məhsulun (xidmətin) istehsalına çəkilən xərclər 109,1 min manat olmuş və onun 80,9 min manatı və ya 74,2 faizi əməkhaqqı xərcləri, 2,5 min manatı və ya 2,3 faizi içkilərin və yeməklərin hazırlanması üçün istifadə olunan ərzaq məhsullarının alınmasına çəkilən xərclər, 18,0 min manatı və ya 16,5 faizi yanacaq və enerji xərcləri, 1,7 min manatı və ya 1,6 faizi suyun alınması xərcləri, 4,1 min manatı və ya 3,8 faizi büdcəyə ödənilən ödənişlər, 1,8 min manatı və ya 1,6 faizi icarə ödəmələri, olmuşdur.

2025-ci ilin yanvar-mart aylarında quş eti də daxil olmaqla diri çəkiddə 1213,0 ton et, 1628,0 ton süd, 134073,0 min ədəd yumurta istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən et istehsalı 0,3 faiz, yumurta istehsalı 0,8 faiz artmış, süd istehsalı isə 0,1 faiz azalmışdır.

2025-ci il aprelin 1-i vəziyyətinə rayon üzrə 48713,0 baş qoyun və keçi, 9101,0 baş iribuynuzlu mal-qara, o cümlədən 4242,0 baş inək və camış, 18,0 donuz mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 46,6 faizini inək və camışlar təşkil edir. Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkiddə 914,6 ton (keçən il 913,2 ton) quş eti və 133853,0 min ədəd (keçən il 132772,0 min ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə bütün müəssisələr üzrə cəmi quşların sayı 2628,3 min baş olmuşdur.

**Xızı Rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev**



# Mirnağının şəhidlik zirvəsi



**Mirnağı Qasım oğlu Şərifov Vətəninə, xalqına bağlı layəqətli bir oğul kimi boya-başa çatıb. Yaşadığı Cəlilabad rayonunun Bəcirəvan kəndində öz səmimiyyəti, əxlaqı, insanpərvərliyi ilə el-obada hörmət qazanıb. Həyat eşqi çağlayıb gənc köksündə. Qurub-yaratmaq amallı olan Mirnağını qarşıdan sevdalı günlər naminə neçə-neçə gözəl işlər gözləyib. Amma erməni quldurları ona aman vermədi.**

44 günlük haqq savaşımızda ağır müharibə meydanında ömrünün 25-ci ilində canını Vətəninə fəda edib. Mirnağının tutduğu bu müqəddəs yol onu əbədi üreklərdə yaşatmaq üçün əlçatmaz, ünyetməz göylərə ucaldıb. Torpağa gömülmədən könüllərə köç edən ölümsüzlüyə qovuşan qəhrəman dövlət tərə-

findən "Rəşadət" ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", Kəlbəcərin, Şuşanın azadlığı uğrunda medallarına layiq görüldü.

Ürəyi hər zaman Vətən eşqi ilə döyünən Mirnağı Şərifov yağı düşmənin əzəli yurd yerimiz Qarabağın işğalına çox narahat olub. 18 yaşına çatanda ordu sıralarına yola düşəndə erməni diğalardan sona qədər döyüşərək qisas alacağına and içib. Qismətinə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etmək düşüb, o, bununla qürur duyub, bir daha adına can deyib, özündən artıq istədiyini, hər qarışını doğma bildiyi Azərbaycana olan sevgisi artıb. Vətən qarşısında övladlıq borcunu şəərəflə və layəqətlə yerinə yetirən Mirnağı təlim-məşqlərdə fəal olub, yağıya yerini göstərməkdən ötrü döyüş sirlərinə dərin-

dən, mükəmməl yiyələnib. Çalışqanlığı, bacarığı nəticəsində bu sahədə günü-gündən təcrübəsi, səriştəsi artıb. Silahların dilini, onları idarə etməyi öyrənib. Mirnağı xidməti müddətində düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edib. Yaxşı fiziki və siyasi hazırlığa malik bu vətənpərvər gəncdən hərbi hissədə nümunə götürüb, Vətəni sevməyi, doğma torpağı necə qorumağı onda öyrənilər.

44 günlük haqq savaşımız başlananda Mirnağı Şərifov gizir rütbəsində Azərbaycanın mərd oğulları ilə Vətənin harayına birincilər sırasında hay verib. Silahlanıb 30 il əsir düşən Qarabağımızın azadlığı uğrunda odlu səngərə girib. Ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə yağının kabusuna çevrilib. Diğalara sarsıdıcı zərbələr vurmaqla bacarıqlı, səriştəli bir döyüşçü olmaqla tanınıb. Hər dəfə öndə gedib, düşməne ciddi itki verməklə ağır sınaqlardan zəfərlə çıxıb. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə isə yüksək şəxsi rəşadət və şücaət göstərmiş. Mirnağı 21 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Bu şəərəfli ölümə də Cəlilabad elinin mərd oğlu adını qəhrəmanlıq tariximizə yazıb.

**Zəfər Orucoğlu, AJB üzvü**

## 2025-ci ilin yanvar-mart aylarında Sumqayıtın sənaye üzrə iqtisadi inkişafının makroiqtisadi göstəriciləri belə olub

**2025-ci ilin yanvar-mart aylarında sənaye sahəsi üzrə istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,7 faiz artaraq 1052210,9 min manat təşkil edib.**


2025-ci ilin yanvar-mart aylarında sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 86,7 faizi emal, 12,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Emal sektorunda 912775,3 min manatlıq məhsul istehsal edilmiş və ötən ilin eyni dövrünə nisbətən sabit qiymətlərlə 3,0 faiz artmışdır.

Emal sənayenin mədənçıxarma sektorunda 2025-ci ilin yanvar-mart ayları ərzində 590,3 min manatlıq məhsul istehsal edilmişdir.

Hesabat dövründə qida məhsullarının və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 412345,4 min manat həcmində məhsul istehsal edilmişdir.

Toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı



sahələrində 16546,4 min manat dəyərində məhsul istehsal edilmişdir. Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə sabit qiymətlərlə toxuculuq sənayesində 7,9 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 8 dəfə artım müşahidə olunmuşdur.

Kimya sənayesi, rezin və plastik kütlə məmulatların istehsalı müəssisələri tərəfindən 366740,6 min manatlıq məhsul istehsal edilmişdir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə kimya sənayesində 8,3 faiz artım olmuşdur.

Tikinti materiallarının istehsalı sahəsində istehsal edilmiş məhsulun ümumi dəyəri sabit

qiymətlərlə 22339,9 min manat təşkil etmişdir.

Metallurgiya sənayesi, hazır metal məmulatlarının istehsalı sahələrində 2025-ci ilin yanvar-mart aylarında 22450,2 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

Mebellərin istehsalı müəssisələri tərəfindən 11980,4 min manatlıq məhsul istehsal edilmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorları:

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-ci ilin yanvar-mart ayları ərzində 130952,7 min manat dəyərində məhsul istehsal olunmuş, xidmətlər göstərilmiş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,6 faiz artım müşahidə olunmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 7892,6 min manatlıq xidmət göstərilmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən sabit qiymətlərlə 14,8 faiz artım müşahidə olunmuşdur.

**Sumqayıt Şəhər Statistika İdarəsi**

## “Aztelekom” beynəlxalq sammitdə iştirak edəcək

**AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov 26 may tarixində BƏƏ-nin Dubay şəhərində keçiriləcək “SAMENA Liderlər Sammiti”ndə çıxış edəcək.**

“Unikal” xəbər verir ki, tədbir çərçivəsində SAMENA və Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) birgə təşkilatçılığı ilə sabit şəbəkə sənayesinə həsr olunmuş yüksək səviyyəli dairəvi masa görüşü də baş tutacaq. H.Ömərov görüşdə çıxış edərək “Aztelekom”un həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” təşəbbüsü barədə iştirakçılara məlumat verəcək.

Qeyd edək ki, SAMENA Telekomunikasiya Şurası Hindistan yarımadası, Asiya, Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyət göstərən ən böyük genişzolaqlı operator qruplarını təmsil edən, qlobal miqyasda təsirə malik regional təşkilatdır. Şura telekommunikasiya və rəqəmsal xidmətlər sektorunda siyasət, tənzimləmə və sənaye prioritetlərini uzlaşdırmaqla rəqəmsal transformasiyanın və dayanıqlı inkişafın həyata keçirilməsini dəstəkləyir.

Məlumat üçün bildirək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” məqaləyihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “IDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görüldü. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.



## Siyazanda muzdlı çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb



**2025-ci ilin yanvar-fevral aylarında muzdlı çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 791,1 manat, həmçinin dövlət sektorunda 884,1 manat, qeyri-dövlət sektorunda 680,0 manat təşkil etmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən rayon üzrə 12,6 faiz, dövlət sektoru üzrə 7,8 faiz, qeyri-dövlət sektoru üzrə 23,4 faiz artmışdır.**

İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş, belə ki, maliyyə və sığorta sahəsində 1655,4 manat, mədənçıxarma sənayesi bölməsində 1722,0 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1121,5 manat, digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində 971,8 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 840,4 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 856,4 manat təşkil etmişdir.

**Informasiya və rabitə haqqında statistika**

Siyəzen rayonunda informasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 355,1 min manatlıq xidmət göstərilmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 21,3 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 99,8 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 27,1 faiz artmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 21,1 faiz artmışdır.

**Siyəzen Rayon Statistika İdarəsinin rəisi Kamil Xəlilov**

## Ucarda nəqliyyat və rabitə sektorunun statistikası

**2025-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fərdi sahibkarlar tərəfindən 892,0 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz az xidmət göstərilmişdir.**

Avtomobil nəqliyyatı ilə 2025-ci ilin yanvar-mart aylarında 1528,0 min sərnişin, 477,0 min ton yük daşınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 3,6 faiz, yük daşınması 5,3 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında informasiya və rabitə sektorunda 522,1 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çox xidmət göstərilmişdir.

**Ucar Rayon Statistika İdarəsinin baş məsləhətçisi Tural Əzizli**





## "ABŞ ilə danışıqların nəticə verəcəyini düşünmürük" - Xamenei

**"ABŞ ilə danışıqların nəticə verəcəyini düşünmürük".**

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının lideri Ayətullah Seyid Əli Xamenei deyib.

O, aparılan danışıqların nəticələri ilə bağlı məyus olduğunu bildirib: "Rəisi dövründə danışıqlar dolayı yolla aparılıb, lakin nəticəsi olmayıb. İndi də onların bir nəticəyə gələcəyini düşünmürük və nə baş verəcəyini də bilmirik".

Xamenei həmçinin qeyd edib ki, Tehran uranı zənginləşdirmək üçün heç kimdən icazə almayacaq.

**Ağarza Elçinoğlu**

## ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürüldü

**ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürüldü.**

"Unikal" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.

"Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürüldü", - deyə Noem qeyd edib. İsrail səfirliyinin sözcüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.

O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.

## Yeni döyüş gəmisi Kim Çen Inın gözü qarşısında batdı

**Şimali Koreyanın yeni hərbi gəmisinin ilk sınağı uğursuzluqla nəticələnib.**



"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, döyüş gəmisi suya buraxıldıqdan az müddət sonra batmağa başlayıb.

Hadisə ölkə rəhbəri Kim Çen Inın gözü qarşısında baş verib. Məlumatla görə, 5000 ton ağırlığında olan frəqatın atış zamanı müvazinətini itirdiyi və gövdənin aşağı hissəsində ezildiyi bildirilir.

Kim Çen In qəzanı "mütləq ehtiyatsızlıq və məsuliyyətsizlik nəticəsində baş vermiş qeyri-elmi səhv" kimi qiymətləndirib. Kim hadisənin ölkənin şərəfinə xələl gətirdiyini deyib və iyun ayında partiya toplantısına qədər gəminin təmir olunmasını əmr edib.

Qəza nəticəsində ölənlərin olub-olmadığı açıqlanmayıb. Cənubi Koreya hərbciləri bildiriblər ki, uğursuz buraxılış cəhdindən sonra gəmi yan tərəfdə üzərkən tapılıb.

**Gülayə Mecid**

# "Minlərlə insan vətəndaşlıqdan çıxır ki, orduda xidmət etməsin" - Ermənistan MN

**"Minlərlə valideyn övladlarını Ermənistan vətəndaşlığından məhrum edir ki, orduda xidmət etməsinlər".**

"Unikal" xəbər verir ki, bunu hökumətin bugünkü iclasında Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Nazir hərbi xidmət keçmək barədə müəyyən sosial təbəqələşmə riskinin olduğunu açıqlayıb: "Biz bu məsələdə ardıcıl olmalıyıq, lakin bugünkü layihənin mahiyyəti ordudan 15 və ya 20 milyon dram müqabilində azad olmaq deyil, vətəndaşların vətəndaşlıqdan



çıxmaq üçün 16 yaşı tamam olana qədər 15 milyon dram ödəmək öhdəliyindən gedir.

İmkanı olan minlərlə valideyn övladlarını Ermənistan vətəndaşlığından məhrum edirlər ki, orduda xidmət etməsinlər. Bu, bizə imkan verir ki, illərdir övladlarının təhlükəsizliyini düşünərək onları müxtəlif yollarla hərbi xidmətdən azad etməyə cəhd edən vətəndaşlar öz övladını hamı ilə bərabər əsaslarla, ən azı qısa müddətə xidmətə göndərmək imkanı əldə etsinlər".

**Ağarza Elçinoğlu**

# "Vaşinqtondakı atışma antisemitizm aktıdır" - Tramp

**ABŞ prezidenti Donald Tramp Vaşinqtonda iki israili diplomatın ölümü ilə nəticələnən atışmanı "antisemitizmə əsaslanan hücum" adlandırır.**

"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb. "Antisemitizmin motivasiya etdiyi dəhşətli qətlər indi dayandırılmalıdır!" - Tramp qeyd edib. O əlavə edib ki, ABŞ-də radikalizmə və nifrətə yer yoxdur.

ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem özünün "X" sosial media şəhifəsində iki israili diplomatın Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi qarşısında atışmada öldürüldüyünü təsdiqləyib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə Vaşinqtondakı Paytaxt Yəhudi Muzeyi qarşısında səbəbsiz yərə öldürüldü. Biz fəal şəkildə araşdırırıq", - nazir qeyd edib.


**Gülayə Mecid**



# Matvienkonun Ermənistandakı tədbirlərini Rusiya təşkil edəcək

**İyunun 5-də Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistana səfər edəcək.**

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın yüksək rütbəli rəsmisi Ermənistanda iki günlük səfərdə olacaq. Maraqlıdır ki, qarşı tərəf planlaşdırılan tədbirlərin təşkili məsu-



liyyətini öz üzərinə götürüb.

"Ermənistandakı bir sıra Rusiya təşkilatlarına Rusiya Federasiyasından sirkulyar göndərilib və onların hər biri tədbiri təşkil etməyi öhdəsinə götürmələri tapşırılıb", - deyə məlumatda qeyd olunub.

**Ağarza Elçinoğlu**

# Axtarışda olan rus hakim Azərbaycanı tərk edib

**Dələduzluqda və saxtakarlıqda ittiham edilərək Rusiyada qiyabi həbs edilən keçmiş hakim Yelena Xaxaleva Azərbaycanı tərk edib.**

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümətovaya məlumat yayıb. Yanvarın sonunda Rusiya tərəfinin tələbi ilə Xaxaleva Bakı hava limanında saxlanılıb, lakin sonradan Azərbaycan məhkəməsi onu Rusiyaya ekstradisiya etməkdən imtina edib.

Hümətovaya bildirib ki, müvəkkilinin

Azərbaycandakı işi yekunlaşıb.

"Rusiya tərəfinin tələbi ilə onun ekstradisiyasından imtina barədə məhkəmə qərarından sonra o, Azərbaycanı tərk edərək üçüncü ölkəyə gedib", - deyə vəkil bildirib.

Ş.Hümətovaya qeyd edib ki, Xaxalevanın ekstradisiyasından imtina qərarı onun azad hesab edilməsinə əsas səbəbdir.

Vəkil keçmiş hakimin hazırda harada olduğunu bilmir.

**Gülayə Mecid**



# Netanyahu diplomatların öldürülməsindən şoka düşüb

**İsrailin baş naziri Benyamin Netanyahu İsrail səfirliyinin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülməsindən sonra İsrailin dünya üzrə diplomatik nümayəndəliklərində təhlükəsizliyin gücləndirilməsi barədə göstəriş verib.**

"Unikal" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.



Qeyd olunur ki, Netanyahu "İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının dəhşətli antisemitizm tərəfindən öldürülməsindən şoka düşüb".

"Mən İsrailin dünya üzrə nümayəndəliklərində və hökumət nümayəndələri üçün təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş vermişəm", - Netanyahu bildirib.

**Gülayə Mecid**



# Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib

**Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilərlə arasında Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirib.**

“Unikal” xəbər verir ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda “Məmmədyarovlar” şahmat məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib.

Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərmişdir. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləvililiyinin təmin olunmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın şahmat ənənələri dirçəldilib, idmançılarımız yüksək nəticələrə nail olaraq xalqımızı sevindiriblər.

Açılış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin müaviri Nə-



simi Nərimanov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Vaxtilə Qarabağda və Şərqi Zəngəzurda şahmat məktəblərinin mövcud olduğunu, həmin məktəblərin işğal dövründə də fəaliyyətini davam etdirdiyi xatırladılıb, əslən Zəngilan rayonundan olan Məmmədyarovlar ailəsi üzvlərinin Azərbaycanda şahmatın inkişafında müstəsna rol oynadıqları, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi ol-

duqları vurğulanıb, “Zəfər” turnirində dəstək verdikləri üçün onlara minnətdarlıq bildirilib. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılması da önəmli yer tutur və Böyük Qayıdışın prioritetlərindən hesab olunur.

Açılış mərasimində Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Yeddi turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarna isə sertifikat təqdim edilib.

Beynəlxalq crossmeyster, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova qaliblərə ustad dərsi keçib.

Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub.



## Avroliqanın bombardirləri oldular

**Avropa Liqasında 2024/2025 mövsümünün bombardirləri müəyyənləşib.**

“Unikal” xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. 3 futbolçu bombardirlərin sıralamasında liderliyi bölüşür. Bunlar “Mançester Yunayted”-in yarımmüdafiəçisi Bruno Fernandes, “Budo-Qlیمt”-in hücumçusu Kasper Høq və “Olimpiakos”-un forvardı Əyub Əl-Kaabidir. Sözügedən futbolçular 7 qol vurmağı bacarıblar. Onların hər biri turnirin bombardiri mükafatını alacaq.

Qeyd edək ki, ötən gecə “Tottenhem” “Mançester Yunayted”i üstələyərək (1:0) Avropa Liqasının qalibi olub.

## Amorim: “Mançester Yunayted”dən getməyəcəyəm

**“Mançester Yunayted”-in baş məşqçisi Ruben Amorim Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə uduzduqları oyunun sonunda gələcəyi ilə bağlı danışmış.**

QOLaz BBC-yə istinadən xəbər verir ki, mütəxəssis deyib: “Əminəm ki, hələ də əvvəlki kimiyəm. Azarkeşlərin növbəti mövsümdə çox az səbr göstərəcəklərini bilərəm. Amma sizə zəmanət verirəm ki, təslim olmayacağam və getməyəcəm. Özümə həqiqətən arxayınam. Klubu tanıyıram, onun baş məşqçisi olmağın nə demək olduğunu bilirəm. Bu komandanın nəyə ehtiyacı olduğunu başa düşürəm. Əgər klub desələr ki, məşqçini dəyişmək daha yaxşıdır, mən özüm getməyə razıyam. Amma rəhbərlik hələ belə bir şey düşünmür”.

Amorim 2024-cü ilin noyabrında “Mançester Yunayted”-in baş məşqçisidir. O, əvvəllər “Sportinq” və “Braça”-nı çalışdırıb.



# Avropa Liqasının mükafatlandırma mərasimində biabırçılıq

**UEFA Avropa Liqasının finalından sonra keçirilən mükafatlandırma mərasimində xoşagəlməz hal yaşanmış.**

“Unikal” xəbər verir ki, turnirin qalibi olan “Tottenhem” mükafatlandırılan zaman futbolçuların hamısına medal çatmayıb.

Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və

Kristian Romero medalsız qalıb.

UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. O, boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.

Xatırladaq ki, “Tottenhem” finalda digər İngiltərə təmsilçisi “Mançester Yenayted”ə qalib gəlib - 1:0.



# "Tottenhem" Avropa Liqasının qalibi oldu

**UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi belli olub.**

“Unikal” xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri - “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş “Tot-



tenham”-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub. Matçı almaniyalı referi Feliks Zoyer idarə edib. Qeyd edək ki, UEFA Avropa Liqasının ötən ilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

# "Qarabağ"ın ÇL-ə hansı mərhələdən başlayacağı dəqiqləşdi - Yekun qərar



**“Qarabağ”ın 2025/26 mövsümü Çempionlar Liqasına neçənci mərhələdən başlayacağı dəqiqləşib.**

QOL.az-ın əldə etdiyi xəbərə görə, UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında ÇL-in təsnifat mərhələsində açılmış boş yerlərə buraxılacaq komandalara bağlı məsələlərə də baxılıb. İkinci mərhələ üçün boş yerlərdən biri UEFA reytingi yüksək olan

klublardan “Qarabağ”a verilib.

Beləliklə, Ağdam təmsilçisi Çempionlar Liqasına ötən il olduğu kimi bu dəfə də 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bununla bağlı rəsmi açıqlamanın isə tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, oyunları isə 22/23 iyul və 29/30 iyul tarixlərində keçiriləcək.

## "Real"la müqavilə üçün Madriddə getdi



**“Bayer”-in futbolçusu Pyero İnkapi “Real”a keçir.**

QOL.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. Ekvadorlu mərkəz müdafiəçisinin artıq müqavilə bağlamaq üçün Madriddə getdiyi

bildirilib.

Bu transferin təxminən 60 milyon avroya başa gələcəyi qeyd olunub. “Real”-ın yeni baş məşqçisi Xabi Alonsoyun sabiq futbolçusunu öz komandasında görmək istəyib.

Qeyd edək ki, 2021-ci ildən Leverkusen təmsilçisində çıxış edən Pyero İnkapi bu mövsüm “Bayer”də 45 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.